

## KINOFİMLƏRDƏ ŞEİR DİLİ VƏ ONUN ƏHƏMİYYƏTİ

### Xülasə

Məqalə kino dilinin mühüm bir probleminə həsr edilib. Burada vizual nitqin semantik səviyyəsi, dilin metaforik ünsürləri ilə bağlı maraqlı məqamlar var. Belə ki, məqalədə aşyaların öz adı manalarından əlavə digər mənalar qazanması faktı şeir və kinonun problemlərindən semantik planda dəmişməqə da osas verir.

Qeyd edilir ki, istor şeir, istərsə də ekran mətnlərində üfüqi istiqamətdə aparılan müxtəlif müqayisələr həmişə eyni nüatalor verir. Bir-birinə üfüqi xətt üzrə bağlanmış sözlər ibarələrə çevrilir; ibarələrin birləşməsi kino dilində cümlə əmələ gətirir; cümlələr isə konkret fiksər çevrilir.

Bəlkəs, fonografik matn boyu xüsusi hadisə: sözlərin, ifadələrin kombinasiya olunub yeni keyfiyyətə - münyəyən mühakimənin ifadəsinə çevriləsi bas verir. Başqa sözlər, kinosenarida sözlərin, ifadələrin, cümlələrin ən azı lək-sik məna üzrə montajı baş verir. Bütün bu və digər problemlər məqalədə xüsusi yer alır.

**Açar sözlər:** mətn, kinosenari, tələffüz, nəzəriyyə, leksik tərkib, analoji üsul, struktur

**Giriş.** Azərbaycanda kino dilinin inkişafında, onun funksiyalarının genişlənməsində, filmdə yaranan yeni istiqamətlərin işlənməsində poeziyanın rolü yüksəkdir. Filmlərin maraqlı alınması üçün kinosenarılarda müxtəlif şeir parçalarından da ustalıqla istifadə olunur. Əksər hallarda müsiqinin müsəyiylətilə səslenən şeirlər tamaşaçının diqqətini çəkir. Odur ki, ədəbi dilin konkret mərhələsində kinoda gedən prosesləri linqvistik planda öyrənmək üçün poeziyanın bütün səviyyələrdə tədqiqi son dərəcə əhəmiyyətlidir. Bu baxımdan ayrı-ayrı kinofilmlərdə şeir dilinin tədqiqi onların müasir Azərbaycan ədəbi dilinin zəngin lügət ehtiyatının üslubi imkanlarından maharətlə istifadə bacarığını, cənii zamanda bədii dilimizi hansı ifadə vasitələrlə zənginləşdirmə yollarını açıb göstərməyə, müəyyənləşdirməyə geniş imkan verir. Yuxarıda söylədiklərimizin təsdiqi üçün "Azərbaycanfilm" Kinostudiyasının və "Telefilm" in istehsalı olan bir neçə bədii filmin şeir dilina müraciət edirik.

S.Vurğunun "Komsomol poeması"nın motivləri əsasında çəkilmiş "Yeddi oğul istərəm"

bədii və "Aygün" poemasının ekran variantı olan eyniadlı bədii televiziya filmlərində də biz şeir ecidirik. Lakin bu filmlərde şeir mətnlərinən istifadənin intensivliyi və məqsədi arasında böyük fərq var. "Aygün"da, ümumiyyətə, personajların nitqi şeir formasında taşkil olunub. "Yeddi oğul istərəm" filmində isə şeir parçaları filmin yalnız sonunda səslənir. Bu isə ilkin mənbəyə yaxınlaş baxımından həmin ekran əsərləri arasındaki fərqlərdən irəli gəlir. Məlumdur ki, hər iki poemə lirik-epik üslubda qələmə alınmışdır. "Komsomol poeması" əsasında çəkilmiş film S.Vurğunun lirik şair duyumu-nun ekran ifadəsi kimi yox, onun qurduğu dramatik süjetin ekran yozumu kimi dəhaç ma-raq doğurur. Çünkü film - film-poema kimi yox, poemanın motivləri əsasında yazılmış sənari üzrə çəkilmişdir. Başqa sözlə, S.Vurğunun poeziya dili ilə yaratdığı məkan, personajlar, hadisələr bu filmdə tamamilə yeni hayat qazanmışdır. Sözlər burada öz yerini bütünlüklə ekran vasitələrinə təslim etmişdir: poemada sözün de-diklərini burada kinematoqrafik detallar, musi-

\* Nəsimi adına Dilçilik İnstитutu. Filologiya üzrə fəlsəfə doktoru. E-mail: mustafayev.fizuli8@gmail.com

qi, aktyorların jest, mimika imkanları ifadə edir. Elə buna görə də bu filmə baxarkən onun poeması osasında çəkilməsi ilə mənbədən xəbərsiz adamın ağlına gəlməyə də bilər və buna təbiə baxmaq lazımdır. S.Vurğunun deyim tarzı, obraz yaratmaq işləbulu, təsbehləri "Yeddi oğul istəram" filmində kino dilinə çevrilmiş tərzdə daxil olub. Filmi yaradarkən müəlliflər poemanın obrazlarını, motivlarını, süjet xəttini ekranə gətirmək kimi aldadıcı, şirnəkləndirici "missiya"nın uğursuzluğundan müvafiqiyətə yaxa-qırlara bilmış, stüejo olavo motivlər daxil etmiş, obrazların psixoloji xarakteristikasında kinematografiq ifadə vasitələrindən ustalıqla bəhərənləşmişlər. FilmİN an güclü təsirli səhnələrdir. Cəsalın öldürüldüyü, Garay bayın özünü öldürdüyü, dostlarını itirib özü sağ qalan, on başlıcası Garay bay uxarında mənəvi qalabə qazana bilməyən Boxtiyyarın pilləkəndə oturub sözsüz monologunu "söylədiyi" səhnələr Azərbaycan kinosunun qızıl fonduna daxil olmuşdur.

"Aygün" filmində isə vaziyət başqa cürdür. Burada nəinki süjet xətti, fabula, hətta personajların nitqi ilə danişir. Lakin poetik mətnin bu cüümələrə qarşılmaması, bütün film boyu S.Vurğun şəriyyəti ilə ünsiyyətdə olmaq imkanına baxmayaq, "Aygün" bir ekran əsəri kimi "Yeddi oğul istəram" uduzur. Səbabı isə bir qədər paradoksal təsir bağışlayır: filmin strukturunu məhz poeziyadan süx-istifadə, onun düzgün tətbiq olunmaması sobəbindən pozulmuşdur.

Filmde personajların danişığının, nitqinin orijinalda olduğu kimi seirlə verilməsi şartılıya osaslanan teatr dilini yada salır. Tətbiq olunan üslub dramatik situasiyaların öz məntiqindən doğmadığını görə, nitqin şeir formasında ifadəsi sirf janr şəciyyəsi daşıyır, film kino sanatının özü xüsusiyyətlərindən - təbiiyyə və realığa xoxulq keyfiyyətindən məhrum edir.

Personajlarının nitqi bütünlükə poetik nitq üzərində qurulan, ekranda poetik mətnlər təsvir sırasının əlaqələri ilə bağlı mühakimələr

yürütməyə geniş imkanlar verən ekran əsərlərindən biri də "Azərbaycantelefilm" də istehsal olunmuş ikisihəlli "Leyli və Məcnun" filmidir.

Ü-Hacıbəyovun eyniadlı operasının ekran təfsiri kimi düşünlülmüş bu film ekranlarında çıxmamışdan əvvəl onun yaradıcılarından biri televiziya ilə çıxış edib deməmişdi ki, bizim filmdə personajların adı filmlərdəki kimi kadra daxil olub danişاقalarını gümən edən tamaşaçılar yanılıcaqlar, çünki bu filmdə personajlar, ümumiyyətlə, danişmırlar, vaziyəti oy奴arlar. Bu kiçik arayışdan sonra adəmdə belə bir təsəssür yaranırdı ki, təqdim olunacaq film səssiz filmdir, ənənəvi mövzunun yenisi səssiz ekran yozumudur. Az sonra, filmin nümayişi başlayarkan, bu "səssiz yozumun" bütün parametrləri əskər çıxdı: məlum oldu ki, burada aktyorlar həqiqətən danişmırlar, yalnız oyamırlar, bütün bu kadrlar isə "Leyli və Məcnun" operasının fonogramı səsləndirildi ilə montaj olunub. Başqa sözü, film boyu biz Üzeyir bayın operasını dinləyir, filmin müəlliflərinin təkliif etdikləri sözsüz, səssiz oyuna tamaşa edirik. Müəlliflər, eləcə də bəzi təqnidçilər bunu ekran sənətimizdə yenilik, orijinal əsərlər kimi səciyyələndirir. Operada bilavasita səhnədə oxunan partiyalar spesifik səhənə mizanlarının müəyyənləşməsinə asas rol oynamayı. "Leyli və Məcnun" filmi isə film-opera kimi yox, cənvi vaxtında mövzunun həm kinematografiya, həm də səhnəqrafıya planında yoxan eksperimental janı kimi dütüntüldüyündən ekran mizanları da parəkəndə və sistemsi təsir bağışlayır. "Leyli və Məcnun" film-operası kimi - vokal partiyalarla təsvir sırası arasında əlaqələrin zəifliliyinə, film kimisi isə - vokal partiyaları təsvir sırası ilə sintez olunmadığına, kadr arxasından cəsildən səsin estetik funksiyası tam aydınlaşdırıldıgına görə uduzur.

"Leyli və Məcnun" filmində poemadan gələn motivlərin kino dilə ilə ifadəsi planında maraq doğuran səhnələr də yox deyil. Bize, filmdə ağ rəng effektlərindən, səmanın sonsuzluğundan uğurla istifadə olmuşdur. Qəhrəmanların ruhi məhz Ağ ağacın dibindən səmaya qalxır. Ağ ağacın dairələnib Günoş, Yer şəkli alması isə artıq fikrin poetik ifadə tərzidir və bu, məhəbbət dəstəminin somavi-platonik səciyyəsindən soraq verir.

Azərbaycan kinosunda baş qohrəmanı tərxi şəxsiyyət - şair olan iki film də var: "Nəsimi" və "Nizami" filmləri. Milli bədii təsəkkürümüzün bu iki nəhənginin təleyindən bəhs edən filmlərdə poetik mətnin təhkiyədəki mövqeyi ilə bağlı bəzi məqamlar diqqət yetirik.

"Nəsimi" filmində böyük Azərbaycan mətəsəkkirinin ekran obrazının yaradılması üçün seçilən vasitələr onun fəlsəfəsi və siyasi

arasındaki əlaqənin eklektik xarakteri dərhal üzü çıxır.

Təsvirlər söz sırasının bu sayaq mexanikini təqdim etmək, metro-ritmik ölçülərləndən təsiriz qala bilməzdilər. Ayrı-ayrı situasiyaların, səhnələrin təsvirində həmin situasiyaların öz məntiqindən irali gələn ölçülər yox, təsviri müşayiət edən səs sırasının ölçüləri əsas götürüldüyüdündən, təsvirlər səsi üzəldürməq üçün epizodu səni şəkildə uzatmaq, yaxud qısaltmaq etdiyi filmi vahid təhlükə ritmindən, tempindən və məhrum etmişdir.

Ü-Hacıbəyov operanın yazında heç şübhəsiz ki, bu janrı estetik təlobələrini əsas götürür, vokal partiyalarının matnlarını məhz səhnəqrafıya sənətinin prinsipləri ilə işləmişdir. Operada bilavasita səhnədə oxunan partiyalar spesifik səhənə mizanlarının müəyyənləşməsinə asas rol oynamayı. "Leyli və Məcnun" filmi isə film-operası kimi yox, cənvi vaxtında mövzunun həm kinematografiya, həm də səhnəqrafıya planında yoxan eksperimental janı kimi dütüntüldüyündən ekran mizanları da parəkəndə və sistemsi təsir bağışlayır. "Leyli və Məcnun" film-operası kimi - vokal partiyalarla təsvir sırası arasında əlaqələrin zəifliliyinə, film kimisi isə - vokal partiyaları təsvir sırası ilə sintez olunmadığına, kadr arxasından cəsildən səsin estetik funksiyası tam aydınlaşdırıldıgına görə uduzur.

"Leyli və Məcnun" filmində poemadan gələn motivlərin kino dilə ilə ifadəsi planında maraq doğuran səhnələr də yox deyil. Bize, filmdə ağ rəng effektlərindən, səmanın sonsuzluğundan uğurla istifadə olmuşdur. Qəhrəmanların ruhi məhz Ağ ağacın dibindən səmaya qalxır. Ağ ağacın dairələnib Günoş, Yer şəkli alması isə artıq fikrin poetik ifadə tərzidir və bu, məhəbbət dəstəminin somavi-platonik səciyyəsindən soraq verir.

Azərbaycan kinosunda baş qohrəmanı tərxi şəxsiyyət - şair olan iki film də var: "Nəsimi" və "Nizami" filmləri. Milli bədii təsəkkürümüzün bu iki nəhənginin təleyindən bəhs edən filmlərdə poetik mətnin təhkiyədəki mövqeyi ilə bağlı bəzi məqamlar diqqət yetirik.

"Nəsimi" filmində böyük Azərbaycan mətəsəkkirinin ekran obrazının yaradılması üçün seçilən vasitələr onun fəlsəfəsi və siyasi

görüşlərini uğurla əks etdirir. Kamil insan haqqında fəlsəfi konsepsiya, maddi və mənəvi dünyaların "Nəsimi modeli", haqqqa qovuşmağın xurafat və fanatizmdən förlü yozunu filmde hökmədlərlər dərs keçən, onlara əbadiyət qanunlarını anlatmaga çalışan gənc filosofun mübarizasının son məqsədi kimi diqqət mərkəzində çökilir. Lakin Nəsimi ilə növbədə böyük şair, söz ustası idi: onun icimati-siyasi, fəlsəfi görüşləri də poetik sözün qüdrəti ilə ifadə olunub. Bəlkə elə buna görə də filmə bir neçə dəfə şairin qazollarının səsləndirilməsinə chtiyac duyulur, özü də bu zaman Nəsimi yaradıcılığının məmən, estetik ideali dairəsində mömkün qədər genişliyi ilə götürür. Nəsimi "şair, könlüyün qəzel düşüb" deyən hürufilərin könələnə xoş etmək üçün ud çalan Fatimiyə baxa-baxa "Üzünü mondən nihan etmək dilərsən, etməgil" misrası ilə başlayan qazəli söyləyəndə lirik aşiqanə misralar onun lirik şairliyini on plana çökişir, "şair, məni vəsf et", - deyən Şəmsə oxuduğ -

*Səni bu hüsün camal, hüsün kamal ilə görüb,  
Qorxdular həqq deməyə, döndülər, insan  
dedilər –*

misraları artıq "ən böyük həqq mənom" deyən yeni təsəkkür sahibinin panteisi fəlsəfi görüşlərin ifadəsidir. Ustadı Nəsimi edam olundan, Nəsiminin bədahətən dediyi qazal, Nəsiminin özünü edam sohnəsində onun hayqırlığı –

*Məndə siğar iki cahan, mən bu cahana  
sığmazam,  
Gövhəri-laməkan mənəm, kövhü-məkəna  
sığmazam –*

beyti, eləcə də həmin qazəlin Nəsimi tərəfdarları tərəfindən deyilən digər beytləri - Nəsiminin ideali, məqsədi, məramı baradə assosiativ dүyğular oyadır. Lakin bütövlükdə bu şerç parçalarının filmde səslənməsi təhkiyədən bəhs edən filmlərdə poetik mətnin təhkiyədəki mövqeyi ilə bağlı bəzi məqamlar diqqət yetirik.

"Nəsimi" filmində böyük Azərbaycan mətəsəkkirinin ekran obrazının yaradılması üçün seçilən vasitələr onun fəlsəfəsi və siyasi

esas götürülmüş, dünya şairin iç aleminden, onu obrazlar sisteminin prizmasından deyil, Nâsiminin mübarizə apardığı, fəaliyyət göstərdiyi mühiti kənardan, neyrlər mövzədən izləyən müşahidəcənən baxış nöqtəsindən göstərilmişdir. Elə buna görədik ki, şairin əsərlərində poetik tarzda ifadə olunan haqqıtlar filmdə onun özü tərəfindən fəlsəfi traktat dili ilə söylənilir, şairin poeziyası aparıcı ekran vasitəsinə çevrilir.

Hələ film üzərində iş prosesində qurulmuş-çu rejissor Həsən Seyidbəyli müsahibələrinin birində demişdi ki, hər rəng və rəng çaları psixoloji vəziyyətin ifadəsidir. Bu, müsəyyənənən filmə poetiklik gətirir. Biziñ filmə bu poetiklik yerinə düşür. Axi, biz şair ömrünü əks etdiririk. Cələcaqçı ki, istifadə etdiyimiz rənglər olvan, "çəgiran" rongör olmasın, ekzotik təsir bağışlamasın, dövrün ruhuna uyğun olsun, onu tamamlasın.

Təəssüf ki, rejissorun dedikləri bir niyyət olaraq qalmışdır. Çünkü "Nâsimi" filminde rəng poetik ifadə vasitəsi funksiyasında çıxış edə bilmir.

İkiserialı "Nâsimi" filminin rejissorı Eldar Quliyev isə mövzunun rejissor yozumunu xarakterizə edərək demişdir ki, "Nâsimi" kino-filmində şairin həyatını müsəyyən xroniki parçalarla göstərmək məqsədi güdməmişdir. Nâsiminin şəxsiyyətini, poeziyasını, daxili aləminin canlandırmaya çalışmışdır. Kütləvi səhnələrə az yer verməklə, kamera əsəri yaratmaqla osas məqsədimiz diqqəti baş qəhrəmanın daxili aləmino yönəltməkdir. Buna görə də filmə şair qəhrəmanları – Leyli və Məcnun, Nüshə, İş-gəndər və basqaları ilə əhatə olunmuşdur.

Göründüyü kimi, filmin müəllifləri bir tərəfdən Nâsiminin həyatını, digər tərəfdən isə onun daxili dünyasını, poetik obrazlar aləminini bədii tədqiqat mərkəzinə çəkərək, qarşıq təhkiyə diliñə malik film yaratmağa çalışmışlar. Təbii ki, yaradıcılıq məqsədinin belə geniş miqyaslı filmə ifadə planının da təsiriz qalmamışdır. Bütün film boyu təqdim olunan hadisələr Nâsiminin yaşadığı, hərəkət etdiyi real məkan və onun subjektiv yaşantılarının ifadəsi kimə təzahür edən irreal məkan hüdudlarında carayır edir. Birinci planda baş verən hadisələr – Nâsimi-

nin dövrü, mühiti, bu mühitin sosial-mənəvi səciyyəsi, ikinci planda hadisələr isə Nâsiminin arzuları, poetik diniyəsinin ifadəsi baxımından əhəmiyyətlidir. Lakin rejissor öz yaradıcılıq məqsədinin estetik ifadəsi üçün orijinal vəsítələr tapmadığından, filmin montaj hollində şablon sxemlərdən yaxa qurtara bilməmişdir. Ümumiyyətlə, filmlərimiz üçün xarakterik olan qüsür nitqin, istor diaЛОqların, istorşa da monologların məzheb sözün çatdırılmış olduğu haqqıtlar əvəzində, artıq məlum, yaxud gözənlənilən informasiyanı çatdırması "Nâsimi" filimdə xüsusilə qabarğı duylur. Burada artıq tamaşaçıya tanış personajların konkret situasiyalarda nə deyəcəyi, nə edəcəyi, necə danışacağrı, bu və ya digər məsələyə hansı münsəbələ bildiricəyi dərhəl hiss olunur, hər şey gözənlənilən, ehtimal olunan variant üzrə gedir. Halbuki, bədii informasiyanın tasvirliyi onun proqnozlaşdırılmayan gözənlənilməz dorcası ilə düz mütonəsibdir.

Filmədə birinci planda cərəyan edən hadisələrin ifadə tərzindən da qüsür var. Belə ki, baş qəhrəman psixoloji durumun ən təbəddülətlər məqamlarında da daim kameradan uzadıqları, həmçinin orta və ümumi planda görünür. Başqa sözə, kamera onu duymur. Əgər kamera şair olan baş qəhrəmanı duymursa, bu filmin başqa hansı uğurlarından danışmaq olar?

Filmədə səslənən poetik matn parçaları Nâsiminin düşüncələri, daxili monoloquent kimi vərilir və bu səs həmین mətnlərin vizual variantını müsayiət edir. Elə isə sual olunur: sözün çatdırıldığı informasiyanı, əlavə tasvir illüstrasiyaları vasitəsilə təzədən sözə "möhkömlətməyə" nə etdiyə vardi?

Şeir dilində dilçilik prizmasından baxanda ayri-ayri şeirlərdən sənətkarlılıqdan istifadə ediləsinin şahidi olur. Şeir dilindəki obrazlılıq, poetiklik, ekspressivlik, emosionallıq məhz dilin estetikasından golur. Burada nitqin bütün normaları (fonetika, leksika, qrammatika) fikrin obraxlı, poetik ifadə vasitələrinə çevrilə bilmişdir.

**Nəticə.** Kinofilmlərdə işlədilən şeirlərdə hər bir sözün, ifadənin semantikasından geniş istifadə olunur. Buna görə də hər bir söz, istifadə şeirlərin dilində bədii ifadə və tasvir vasitəsi kimə çıxış edə bilir. Həm də onların dili leksik

layların müxtəlifliyi, zənginliyi və rəngarəngliyi ilə səciyyəvidir. Burada müxtəlif leksik layları maxsus olan sözlərin poetik mahiyyəti, geniş ifadəlilik imkanları ödəbi dilimizin normalanın çərçivəsində müayyənləşir.

Film lərda istifadə olunan şeirlərin dilində terminoloji leksikanın da xüsusi yeri vardır.

## ƏDƏBİYYAT

1. "Veddi oğul istərəm" bədii filmi, 1970.
2. "Nâsimi" bədii filmi, 1973.
3. "Nâsimi" bədii filmi, 1982.
4. "Aygün" televiziya filmi, 1960.
5. "Leyli və Məcnun" televiziya filmi, 1961.

## POETIC LANGUAGE AND ITS ESSENCE IN FILMS

### Summary

The article is devoted to the main issue in the films. There are some interesting moments in the semantic level of visual speech and metaphorical languages. Indeed, the fact is that in addition to the absolute importance of other things, there is also a sense of semanticism in poetry and cinema.

It is noteworthy to say that either in poetic text or in the screen text various comparisons in horizontal direction are always same. Combined words turn into phrase and combination of these phrases makes sentences in film language, the sentences become concrete thought.

Thus throughout phonographic text, words, phrases that are combined, turn new quality – expression of certain opinion. In other words, assembly of words, phrases, sentences on lexical meaning occurs in the film script. All these and other issues take particular place in the article.

**Key words:** text, film script, pronunciation, theory, lexical compositions, similar method, structure

## ПОЭЗИЯ И ЕЕ ЗНАЧЕНИЕ В КИНОФИЛЬМАХ

### Резюме

Статья посвящена важной проблеме кино: несколько интересным моментам о семантическом уровне визуальной речи и метафорических элементах языка. Тот факт, что речь, в дополнение к её обычному значению приобретает другие значения, также обогащает семантику в поэзии и кино.

Следует отметить, что различные сравнения, проводимые в текстах на экране, всегда дают одинаковые результаты. Комбинации выражений создает предложение в кино и предложение преобразуется в конкретную идею. Таким образом, создается событие по всему фонографическому тексту: слова, выражения в сочетании с новым качеством производят преобразование определенной лексической системы. Другими словами, в киносценарии собраны слова, фразы, предложения с лексическим значением. Все эти и другие проблемы особенно актуальны в статье.

**Ключевые слова:** текст, киносценарий, произношение, теория, лексическая композиция, подобный метод, структура

Ümid edirik ki, şeirlərdə leksik-semantik kategoriaların əslubi möqamlarda seçilip, həm nominativlik, həm da bədii effektivlik baxımından işlənməsi məsələsi hər zaman diqqət mərkəzinə da olacaqdır.